

Bakı şəhəri

Magistrantların dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiqi haqqında

Magistratura Mərkəzinin direktorunun müraciətini nəzərə alaraq

əmr edirəm:

1. 2017/2018-ci tədris ilində magistraturaya qəbul olmuş təhsilin I ili əyani şöbə magistrantlarının dissertasiya mövzuları və rəhbərləri aşağıdakı qaydada təsdiq edilsin:

İxtisas: 060644 «İstehlak mallarının ekspertizası və marketinqi»

İxtisaslaşma: «Ərzaq mallarının ekspertizası və marketinqi»

Qrup 474M

1. Sultanova Zarina Raviddin - Yerli istehsal müəssisələri tərəfindən konservləşdirilmiş meyvə şirələrinin istehlak xassələri və keyfiyyətinin ekspertizası - dos. A.Ə.Hüseynov

2. Şıxəliyeva Vüsalə Fətdah - Azərbaycanda yetişən yabanı giləmeyvələrin (böyürtkən, bağ çiyələyi və moruq timsalında) istehlak xassələri və keyfiyyətinin ekspertizası - b/m. i.ü.f.d. M.C.Kərimova

3. Hüseynova Təhminə Ziyadxan - Azərbaycanın daxili su hövzələrində ovlanan vətəgə əhəmiyyətli balıqların (durna, külmə, naxa balıqları timsalında) əmtəəlik göstəriciləri və keyfiyyətinin ekspertizası - dos. G.S.Mirzəyev

4. Abdullayeva Mirvari Samir - Respublikamızda yetişən qarağat və zirincin istehlak xassələri və keyfiyyətinin ekspertizası - dos. A.Ə.Hüseynov

5. Qasımova Aişən Arzu - Bakı ticarət şəbəkəsində realizə olunan təbii balın istehlak xassələri və keyfiyyətinin ekspertizası - b/m. i.ü.f.d. M.C.Kərimova

6. Ələkbərzadə Elza Şahin - Mingəçevir su hövzəsində ovlanan siyənəkkimilər fəsiləsinə aid olan balıqların keyfiyyət göstəricilərinin ekspertizası - dos. L.V.Quliyeva

7. Rzayev Rəşad İqbal - Respublikamızda istehsal olunan şəkərli qənnadı məmulatlarının (karamel, konfet məmulatları timsalında) istehlak xassələri və

keyfiyyətinin ekspertizası - dos. G.S.Mirzəyev

8. Ataxanova Xədicə Riyad - Bakı ticarət şəbəkəsində realizə olunan nərəkimilərin fəsiləsinə daxil olan balıqların əmtəəlik göstəriciləri və keyfiyyətinin ekspertizası - dos. G.S.Mirzəyev

9. Qasımova Səbinə Bakir - Bakı ticarət şəbəkəsində realizə olunan qəhvənin istehlak xassəsi və keyfiyyətinin ekspertizası - b/m. i.ü.f.d. M.C.Kərimova

10. Balakışiyeva Aynur Zərbalı - Varvara su hövzəsində ovlanan xanikimilər fəsiləsinə aid olan balıqların keyfiyyəti və təhlükəsizlik göstəricilərinin ekspertizası - dos. L.V.Quliyeva

11. Novruzova Ülviyyə Rövşən - Abşeronda yetişdirilən zəfəranın istehlak xassələri və keyfiyyət ekspertizası - prof. Ə.İ.Əhmədov

İxtisas: 060644 «İstehlak mallarının ekspertizası və marketinqi»

İxtisaslaşma: «Ərzaq mallarının ekspertizası və marketinqi»

Qrup 475M

1. Məmmədov Anar Akif - Потребительские свойства и экспертиза качества цитрусовых плодов выращенных в Ленкоранском районе - dos. F.R.Quliyeva

2. Rəcəbov Əli Qurbənəli - Потребительские свойства и экспертиза качества плавящихся сыров, реализуемых в торговой сети г.Баку - dos. F.R.Quliyeva

İxtisas: 060644 «İstehlak mallarının ekspertizası və marketinqi»

İxtisaslaşma: «İstehlak mallarının keyfiyyət ekspertizası»

Qrup 436M

1. Ağzadə Aybəniz Araz - Mineral yapışdırıcı maddələr əsasında istehsal edilən döşəmə və arakəsmələr üçün olan inşaat materiallarının istehlak xassələrinin ekspertizası - dos. N.F.Alverdiyeva

2. Mustafazadə Billur Əlisəfa - Milli Azərbaycan şərbətlərinin istehlak xassələri və keyfiyyətinin ekspertizası - prof. Ə.İ.Əhmədov

3. Süleymanova Türkan Qoşqar - Toxuculuqda istifadə edilən sintetik liflərin hazır parçaların istehlak xassələrinə təsirinin ekspertizası - dos. O.Ə.Məmmədov

4. Camallı Sevil Söhbətdin - Bədii-dekorativ təyinatlı məmulatların istehlak xassələri və keyfiyyətinin ekspertizası - b/m. t.f.d. Y.N.Cəfərova

5. Bağirova Surayə Məmmədəğa - Trikotajdan olan üst geyimlərinin konstruksiyalaşdırılması və keyfiyyətinin ekspertizası - b/m. t.f.d. Y.N.Cəfərova

İxtisas: 060644 «İstehlak mallarının ekspertizası və marketinqi»

İxtisaslaşma: «İstehlak mallarının keyfiyyət ekspertizası»

Qrup 433M

1. Usubzadə Lalə Elşən - Современный ассортимент и экспертиза качества полиэтиленовых труб - dos. E.Ə.Səmədov

2. Fəxirova Nərminə Samsonovna - Экспертиза некоторых потребительских свойств мыл, полученных применением гептилциклопентанон кетонов в композициях для них - b/m. t.f.d. S.M.Abbasova

İxtisas: 060644 «İstehlak mallarının ekspertizası və marketinqi»

İxtisaslaşma: «Qeyri-ərzaq mallarının ekspertizası və marketinqi»

Qrup 416M

1. Məlik-zadə Fatimə Nəriman - Yanacaq təyinatlı neft məhsullarının istehlak xassələri və keyfiyyətinin ekspertizası - prof. Ə.P.Həsənov

2. Mehtiyeva Pəri Mehdi - Texnoloji proseslərin xalça mallarının istehlak xassələrinə təsirinin tədqiqi - prof. Ə.P.Həsənov

3. Mehdiyeva Sevda Abbas - Yerli müəssisələr tərəfindən istehsal edilən boyaqların istehlak xassələri və keyfiyyətinin ekspertizası - dos. T.R.Osmanov

4. Binnətli Natiqə Səbuhi - Xam materialların mebellərin keyfiyyətinin formalaşdırılmasında rolu və istehlak xassələrinin ekspertizası - prof. R.Ə.Səidov

5. Qasımov Hikmət Valeh - Məişət təyinatlı kimyəvi mallarının istehlak xassələri və keyfiyyətinin ekspertizası - dos. O.Ə.Məmmədov

6. Həsənova Şəhanə Nizam - “Soliton” mağazalar şəbəkəsinə daxil olan məişət elektrik avadanlıqlarının keyfiyyətinin ekspertizası - dos. T.R.Osmanov

7. Məmmədova Şəhla Azad - İstehlak bazarına daxil olan xırdavat mallarının istehlak xassələri və keyfiyyətinin ekspertizası - prof. R.Ə.Səidov

8. Cəfərova Gülbahar Şahin - Metal ərintilərindən istehsal olunan yeməxana təyinatlı malların istehlak xassələri və keyfiyyətinin ekspertizası - dos. Z.M.Nağıyev

9. Ələkbərova Aysel Elşad - Süni liflərin istehlak xassələri və keyfiyyətinin ekspertizası - dos. Z.M.Nağıyev

10. Ələkbərova Tamilla Faiq - İstehlak bazarına daxil olan qadın üst geyimlərinin estetik xassələrinin ekspertizası - dos. Z.H.Nəsirova

İxtisas: 060644 «İstehlak mallarının ekspertizası və marketinqi»

İxtisaslaşma: «Gömrük ekspertizası» (qeyri-ərzaq məhsulları üzrə)

Qrup 880M

1. Abdullayeva Lalə Əhməd - İstehlak bazarına daxil olan sintetik yuyucu vasitələrinin keyfiyyətinin ekspertizası - b/m. i.e.n. N.O.Məmmədova

2. Xudabaxışova Günel Elşad - Trikotaj idman geyimlərinin istehlak xassələri və keyfiyyətinin ekspertizası - dos. Z.H.Nəsirova

İxtisas: 060644 «İstehlak mallarının ekspertizası və marketinqi»

İxtisaslaşma: «Gömrük ekspertizası» (qeyri-ərzaq məhsulları üzrə)

Qrup 881M

1. Məmmədov Cümşüd Cəbi - Формирование ассортимента и оценка качества бытовых полипропиленовых товаров - dos. E.Ə.Səmədov

İxtisas: 060644 «İstehlak mallarının ekspertizası və marketinqi»

İxtisaslaşma: «Gömrük ekspertizası» (ərzaq məhsulları üzrə)

Qrup 890M

1. Əhmədov Elvin Asil - Yerli ətirli ədviyyə bitkiləri əsasında hazırlanan ədviyyə qarışıqlarının istehlak xassələri və keyfiyyətinin ekspertizası - prof. Ə.İ.Əhmədov

İxtisas: 060644 «İstehlak mallarının ekspertizası və marketinqi»

İxtisaslaşma: «Gömrük ekspertizası» (ərzaq məhsulları üzrə)

Qrup 891M

1. Balayev Hüseyn Məhərrəm - Потребительские свойства и экспертиза качества сухого молока, реализуемого в торговой сети г.Баку. - b/m. i.e.n. N.O.Məmmədova

İxtisas: 060510 «Ekologiya»

İxtisaslaşma: «Ətraf mühitin mühafizə metodları və bərpası»

Qrup 252

1. Dosiyeva Xanım Yaşar - Sosial ekologiyanın davamlı insan inkişafı kontekstində təhlükəsizlik aspektləri - dos. V.Z.Mehdiyeva

2. Hüseynli Aygün İsmayıl - Kimya sənayesində təkrar xammal və tullantılardan səmərəli istifadə olunmasının ekoloji-iqtisadi qiymətləndirilməsi - dos. F.M.Eminov

3. Vəlizadə Təbriz Rəfail - Naxçıvan MR-nin ərazi istehsal potensialı və onun ekoloji-iqtisadi qiymətləndirilməsi - dos. əv. R.Ş.Həsənov
4. Hüseyinov Orxan Yavər - Müasir dövrdə iqtisadi inkişafın nəqliyyat faktoru və onun ekoloji aspektləri - dos. Y.N.İbrahimov
5. Nəsibli Turab Nəsimi - Antropogen elektromaqnit sahələrinin yaratdığı ekoloji problemlər və mühafizə tədbirləri - dos. F.M.Novruzova
6. İcrai Fərid Vüqar - Azərbaycan Respublikasının Kür-Araz iqtisadi rayonunun torpaq resurslarından istifadənin ekoloji problemləri - dos. V.Q.Ağayev
7. Bağırzadə Elgiz Sucəddin - Azərbaycan torpaqlarının antropogen deqradasiyası və onların ekoloji-iqtisadi qiymətləndirilməsi - dos. M.A.Əsgərova
8. Əhmədov Amal Dilqəm - Aqröekosistemlərin təşkili, optimallaşdırılması və səmərəli istifadə yolları - dos. İ.B.Xəlilov
9. Babazadə Nahid Abbas - Azərbaycan Respublikasının ekoloji siyasəti və onun uğurlu nəticələri - dos. V.Z.Mehdiyeva
10. Nəbiyev Urfan Elşən - Azərbaycan Respublikasında təbiətdən istifadənin səmərəlilik və təhlükəsizlik mexanizmlərinin təkmilləşdirilməsi - dos. F.B.Eminov

İxtisas: 060510 “Ekologiya”

İxtisaslaşma: “Ətraf mühitin mühafizə metodları və bərpası”

Qrup 253

1. Nəbiyeva Nərgiz Naqif - Радиоактивное состояние природных компонентов Апшерона и их эколого-экономическая оценка - dos.əv. A.S.Məmmədov
2. Ələsgərova Əntiqə Elçin - Разработка и исследование экологически безопасных методов защиты подземных трубопроводов - dos. Y.N.İbrahimov

İxtisas: 060321 “Dizayn”

İxtisaslaşma: “Dizayn və texniki estetika”

Qrup 876M

1. Məmmədova Səkinə Eynulla - Dəyişən cəmiyyətdə modanın nəzəri və metodik əsaslarının tədqiqi - s.ü.f.d. L.H. Məmmədova
2. Şahverdiyeva Zərifə Nail - Dəbin vizual mədəniyyət kontekstində analizi - f.f.d. N.N.Abbasov
3. Abbasov Əlizamin Faiq - Moda sferasında ekoloji problemlərin tədqiqi - dos.

Y.Ç.Ağamalıyeva

4. Əsgərli Elkür Şaban - Müasir dizayn obyektlərinin qotik üslubda tərtib edilməsinin analizi - f.f.d. N.N.Abbasov

5. Quliyeva Leyla Vasif - Müasir dizaynda milli ənənələrin tətbiqi problemlərinin analizi - dos. Y.Ç.Ağamalıyeva

6. Dadaşova Tutuxanım Namiq - XX əsrdə moda aləmində mövcud olan geyim üslublarının analizi - dos. Y.Ç.Ağamalıyeva

7. Hacıbalazadə Xoşqədəm Rafail - Müasir dəbin formalaşmasında avanqard üslubun təsiri - dos. E.N.Qasımova

8. Namazova Nərminə Tahir - Mədəniyyət tarixində kostyumun işarə-simvolik funksiyalarının analizi - s.ü.f.d. L.H.Məmmədova

9. Hüseynzadə Fərəh Rəsul - Geyim dizaynında layihələndirmənin konsepsiyası və metodları - f.f.d. N.N.Abbasov

İxtisas: 060321 “Dizayn”

İxtisaslaşma: “Dizayn və texniki estetikə”

Qrup 875M

1. Abbasova Nəzifə İslam - Анализ исторического стиля одежды и его влияние на современную моду - dos. E.N.Qasımova

2. Mustafayev Yunis Rövşən - Темпы развития ландшафтного дизайна в Азербайджане - dos. E.N.Qasımova

3. Bəhmənov Arif Namiq - Анализ эстетических факторов в дизайне одежды - s.ü.f.d., b/m. L.H.Məmmədova

İxtisas: 060509 “Kompüter elmləri”

İxtisaslaşma: “İqtisadi informasiya sistemləri”

Qrup 548

1. Məmmədova Aysel Fəxrəddin - Firmada əsas vəsaitlərin, azqiyətli və tezköhnələn əşyaların uçotu üçün verilənlər bazasının MS Access-də hazırlanması - dos. H.Ə.Əsgərov

2. Quliyeva Məryəm Faiq - Firmada pul vəsaitlərinin və kredit əməliyyatlarının uçotu üçün verilənlər bazasının MS Access-də hazırlanması - dos. H.Ə.Əsgərov

3. Cabbarlı İlham Emil - Elektron hökumət və onun yaradılmasının texniki-iqtisadi əsaslarının təhlili - dos. İ.K.Musayev

4. Əzimli Bakir Mayis - Müasir süni intellektual sistemlər və texnologiyaların quruluşu və layihələşdirilməsi - dos. İ.K.Musayev
5. Məmmədov İlham Yaqub - Ekspert-öyrədən sistemlərin yaradılması texnologiyasının bəzi problemləri - dos. M.N.Musayev
6. Nəcəfzadə Nəzrin Asim - Təhsil haqqı-uçot informasiya sisteminin qurulması - dos. B.M.Qasimov
7. Şəfiyev Yusif Rəşad - Aqrar sahədə innovasiyalı-intensiv inkişafın informasiya bazasının formalaşdırılması - prof. R.Ə.Balayev
8. Quliyeva Aysel Bağdat - Regionların sosial-iqtisadi inkişafının informasiya təminatı məsələləri - prof. R.Ə.Balayev
9. Qarayev Elvin Elnur - Azərbaycan Respublikasının investisiya mühitinin təhlilinin informasiya təminatı - i.ü.f.d., b/m. M.Ş.Orucova
10. Həsənli Şəbnəm Əsgər - Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının informasiya təminatı - i.ü.f.d., b/m. M.Ş.Orucova
11. Haşimov Nadir Vüqar - Dayanıqlı sosial-iqtisadi inkişaf şəraitində informasiya təhlükəsizliyi məsələləri - dos. M.N.Əlizadə

İxtisas: 060509 “Kompüter elmləri”

İxtisaslaşma: “İqtisadi informasiya sistemləri”

Qrup 549

1. Hüseynov Ramil Füzuli - Интернет как элемент развития торговли в Азербайджане - dos. H.M.Bayramov
2. Əbdülov Fuad Namiq - Исследование роли современных информационных технологий в формировании образовательной среды - dos. R.N.Mikayilova

İxtisas: 060509 “Kompüter elmləri”

İxtisaslaşma: “İnformasiya sistemləri”

Qrup 560

1. Əsədova Aynurə Ehtiram - Instrumental proqramlaşdırma sistemlərinin yaradılması texnologiyasının bəzi problemləri - dos. M.N.Musayev
2. Əlizadə Mənsur Tahir - Sosioloji tədqiqatlarda informasiyanın yığılması üsulları - dos. B.M.Qasimov
3. Rəcəbova Pərvin İlham - Avtomatlaşdırılmış informasiya sistemlərinin (AİS) informasiya təminatı - dos. H.İ.Mənsimov

4. Nağıyeva Safagül Ədalət - Avtomatlaşdırılmış informasiya sistemlərinin (AİS) yaradılması mərhələləri - dos. H.İ.Mənsimov

5. Rzayeva Leyla Niyazi - Avtomatlaşdırılmış informasiya sistemlərinin (AİS) həyat dövrlərinin əsas modelləri - dos. K.K.Məmtiyev

İxtisas: 060509 “Kompüter elmləri”

İxtisaslaşma: “İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı”

Qrup 554

1. Mustafazadə Nail İsmayıl - Bank informasiya sisteminin işlənməsi - dos. A.İ.Məmmədova

2. Qasımbəyli Nərgiz Şakir - “Big Data” müasir informasiya-kommunikasiya texnologiyalarının əsas bazası kimi - dos. A.A.Quliyeva

3. Əhmədova Yeganə Rizvan - Müəssisə və təşkilatlarda informasiya texnologiyaları ilə idarəetmə prosesinin təhlili - dos. T.Ə.Əliyeva

4. Əmiraslanova Ləman Eldar - Müəssisələrin iqtisadi inkişafında informasiya təminatı metodikasının işlənməsi - dos. A.D.Hüseynova

5. Mirzə Gülər Rasim - İqtisadiyyatda intellektual informasiya sistemlərinin tətbiqi - dos. Z.B.Həsənova

İxtisas: 060509 “Kompüter elmləri”

İxtisaslaşma: “İdarəetmənin informasiya texnologiyaları”

Qrup 572

1. Əhmədova Şəhla Rüstəm - Dövlət orqanlarında informasiya sistemlərindən istifadənin səmərəliliyinin təhlili - prof. R.A.Quliyev

2. Kərimli Orxan Əlövsət - Sənaye müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və inkişaf perspektivləri - dos. V.Ş.İbrahimov

3. Ağabalayev Adil Mayıs - İqtisadi qərarların qəbul edilməsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi - akad. Ə.M.Abbasov

4. Məmmədov Namiz Şamxal - “Big Data” texnologiyasının iqtisadi inkişafa təsirinin tədqiqi - akad. Ə.M.Abbasov

5. Zeynalov Kamil Nadir - Korporativ şəbəkələrin proqram konfigurasiyasının idarə olunması - dos. A.X.Abdullayev

6. Abbasova Günəş Ceyhun - İntellektual sistemlərin müasir metod və modellərinin tədqiqi - dos. T.Ə.Əliyeva



7. Əlizadə Çiçək Səttar - Elektron sənəd dövriyyəsinin tətbiqinin iqtisadi səmərəliliyinin təhlili və əsaslandırılması - dos. R.H.Gülməmmədov

8. Mütəllibov Vasif Murad - Azərbaycanın neft sənayesində müasir informasiya texnologiyalarının tətbiqi - dos. A.D.Hüseynova

9. Sadıqov Sahil Qələndər - Rəqəmsal xüsusi iqtisadi zonalar və onların inkişaf perspektivləri - akad. Ə.M.Abbasov

10. Qarayev Altay Vaqif - Biznes-proseslərin modelləşdirmə metodları və vasitələrinin tədqiqi - dos. A.İ.Məmmədova

11. Bədirova Səbinə Tofiq - İnformasiya-kommunikasiya texnologiyalarının iqtisadi inkişafa təsirinin qiymətləndirilməsi - dos. A.X.Abdullayev

İxtisas: 060509 “Kompüter elmləri”

İxtisaslaşma: “İdarəetmənin informasiya texnologiyaları”

Qrup 573

1. Musayeva Səbinə Bəxtiyar - Исследование эволюционных аналогий в искусственных интеллектуальных системах - r.f.d., müəl. Ü.Ş.Rzayeva

2. Məmmədov Elnur Sabahəddin - Задачи оперативного ситуационного анализа, решаемые на основе информационных хранилищ - r.f.d., müəl. Ü.Ş.Rzayeva

İxtisas: 060642 “Qida məhsulları mühəndisliyi”

İxtisaslaşma: “Şərabçılıq və qıvcırtma istehsalının texnologiyası”

Qrup 704M

1. Niftiyeva Şahnaz Rasim - Texniki üzüm sortları əsasında qırmızı süfrə şərablarının təkmilləşdirilmiş istehsal texnologiyasının işlənməsi və keyfiyyət göstəricilərinin tədqiqi - dos. M.H.Məhərrəmov

2. Cəfərova Səbinə Natiq - Üzümün çəhrayı süfrə şərablarına emalının mütərəqqi texnologiyasının işlənməsi və şərabların keyfiyyətinin formalaşmasına təsir göstərən amillərin tədqiqi - dos. N.K.Rəhimov

3. Cəfərquliyev Elşən Hümmət - Deformasiya olunmuş buğdadan etil spirtinin alınma texnologiyasının işlənməsi - dos. G.A.Abbasbəyli

4. Məmmədova Gülxanım Bayram - Üzüm tənəyi yarpaqlarından müxtəlif üsullarla alınan ekstraktların biokimyəvi tərkibinin tədqiqi - i.ü.f.d., müəl. G.M.Nəsrullayeva

5. Mirzəyeva Xanım Şahin - Tünd alkoqollu içkilərin (araq məmulatlarının) kolloid stabilliyinin yüksəldilməsi üçün şəkərin qarışıqlarından müxtəlif təmizlənmə üsullarının tədqiqi - t.ü.f.d., müəl. İ.H.Kazımova

İxtisas: 060642 “Qida məhsulları mühəndisliyi”

İxtisaslaşma: “Şərabçılıq və qızcırtma istehsalının texnologiyası”

Qrup 705M

1. Rüstəmli Selcan Elçin - Усовершенствование технологии вин типа «Марсала» в условиях Азербайджана и исследование факторов, влияющих на их качество - dos. N.K.Rəhimov

İxtisas: 060642 “Qida məhsulları mühəndisliyi”

İxtisaslaşma: “İaşə məhsullarının texnologiyası və iaşənin təşkili”

Qrup 718M

1. Hüseynova Turanə Qoşqar - Nar meyvələrinin ikinci dərəcəli sənaye emalı məhsullarından yüksək metoksilli qida pektini alınması texnologiyasının işlənilib hazırlanması - dos. N.H.Qurbanov

2. Nuri Nərmin Müşviq - Kulinar məhsulları istehsalında tətbiq olunma məqsədilə yerli sarımsaqdan qida komponentləri alınması texnologiyasının işlənməsi - dos. N.H.Qurbanov

3. Qəhrəmanlı Nurlanə Asif - Giləmeyvə püresi əsasında yeni çeşid şirin çalınmış məmulatların texnologiyasının işlənməsi və tədqiqi - dos. A.A.Qurbanova

4. Ömərli Nuranə Pənah - Noxud unu əlavə olunmaqla yeni çeşiddə şəkərli peçenyenin texnologiyası və tədqiqi - dos. E.M.Omarova

5. Valikova Yemən Hamlet - Müasir texnologiyaların tətbiqi ilə iaşə sistemində yeməklərin istehsal texnologiyasının nəzəri və praktiki aspektləri - dos. N.Ə.Axundova

İxtisas: 060642 “Qida məhsulları mühəndisliyi”

İxtisaslaşma: “İaşə məhsullarının texnologiyası və iaşənin təşkili”

Qrup 713M

1. Nəşibov Röyal Fizuli - Разработка технологии сладких взбитых изделий на основе биообработанных семян бобов - i.ü.f.d., müəl. Ş.N.Yusifzadə

İxtisas: 060642 “Qida məhsulları mühəndisliyi”

İxtisaslaşma: “Qida təhlükəsizliyi”

Qrup 722M

1. Mustafayev Emin Aytək - “C” vitamininin xammal bazası, istehsal üsulları, sabitləşdirici və zənginləşdirici kimi qida sənayesində tətbiqi imkanlarının araşdırılması - dos. E.B.Fərzəliyev

2. Hüseyinli Zair Xalis - Təbii şirələrin keyfiyyətini və təhlükəsizliyini formalaşdırıcı amillərin tədqiqi - dos. N.S.Qədimova

3. Quliyeva Nərmin Tahiq - Süd sənayesində istehsal edilən məhsulların təhlükəsizliyi, onların istehsalında HACCP sisteminin tətbiqi və kritik nəzarət nöqtələrinin müəyyənləşdirilməsi - b.ü.f.d., müəl. M.R.Yusifova

4. Möhbəliyeva Nigar Hidayət - HACCP prinsipi əsasında çörək-bulka məmulatlarının keyfiyyətinin idarə edilməsinin işlənməsi və tədqiqi - b.ü.f.d., müəl. S.İ.Məhərrəmov

5. Musayeva Günay Müşviq - Süd məhsullarının təhlükəsizliyini və keyfiyyətini təmin edən amillərin tədqiqi - b.ü.f.d., müəl. A.Ə.Babaşlı

İxtisas: 060647 “Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma mühəndisliyi”

İxtisaslaşma: “Metrologiya və metroloji təminat”

Qrup 942M

1. Eyvazlı İsmayıl Fuad - Yerli ayaqqabı istehsalı müəssisələrində keyfiyyətin yüksəldilməsində metroloji təminat məsələlərinin tədqiqi - dos. Z.Y.Aslanov

2. Tağızadə Şəbnəm Vasif - Geyim istehsalı müəssisələrində keyfiyyətə nəzarətin metroloji təminat göstəricilərinin tədqiqi - dos. İ.M.Seydəliyev

3. İsrayılova Camalə Əli - Toxuculuq sənayesi müəssisələrində istehsal olunan məhsulların keyfiyyətinin sistemli idarə edilməsinin tədqiqi - dos. İ.M.Seydəliyev

4. Qaraqaşlı Tural Məmməd - Çörək-bulka məmulatı istehsalı müəssisələrində metroloji təminatın tədqiqi - b/m., i.ü.f.d. K.S.Dadaşova

5. Yolçuyeva Nazlı Səbuhi - Sumqayıt Tekstil Parkında trikotaj polotnosunun keyfiyyətinə təsir edən texnoloji göstəricilərin tədqiqi - b/m., t.e.f.d. İ.S.Rəcəbov

İxtisas: 060647 “Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma mühəndisliyi”

İxtisaslaşma: “Standartlaşdırma və sertifikatlaşdırma (sahələr üzrə)”

Qrup 952M

1. Şahlarov Tərbiz Hüseyin - Azərbaycanda istehsal olunan kişi üst geyimlərinin

keyfiyyətinə təsir edən amillərin tədqiqi - dos. Z.Y.Aslanov

2. Məmişova Fidan İlham - Mebel parçalarının sertifikatlaşdırılması məqsədi ilə onların keyfiyyətinin qiymətləndirilməsi - prof. M.N.Nuriyev

3. Cəfərli Anar Hüseyn - Sumqayıt Tekstil Parkında istehsal olunan parçaların yekun bəzək əməliyyatlarının standartların tələblərinə uyğunluğunun tədqiqi - prof. M.N.Nuriyev

İxtisas: 060647 “Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma mühəndisliyi”

İxtisaslaşma: “Standartlaşdırma və sertifikatlaşdırma (sahələr üzrə)”

Qrup 953M

1. Muradlı İlkin Aqil - Совершенствование сертификационных испытаний женской одежды - dos. E.M.Əfəndiyev

2. Kərimli İnci Ramiz - Исследование потребительских свойств кожаной обуви в процессе ее формирования - dos. S.İ.Abdullayeva

İxtisas: 060625 “Texnoloji maşın və avadanlıqlar mühəndisliyi”

İxtisaslaşma: “Yüngül sənaye və məişət xidmətinin texnoloji maşın və avadanlıqları”

Qrup 664M

1. Qasımova Gülnarə Bəkir - Тохучу maşınlarında səs küyün azaldılması metodlarının işlənməsi - t.ü.f.d. E.N.Cəfərov

2. Abbasov Cəmil Mahir - Dəqiq mexanizmlərin hesablanması və konstruksiya edilməsi metodlarının analizi - t.ü.f.d. E.N.Cəfərov

3. İsayev Fazil Həməzə - Pambığın ilkin emalı müəssisələrində texnoloji proseslərin avtomatlaşdırılması - prof. V.N.Hüseynov

İxtisas: 060625 “Texnoloji maşın və avadanlıqlar mühəndisliyi”

İxtisaslaşma: “Yüngül sənaye və məişət xidmətinin texnoloji maşın və avadanlıqları”

Qrup 661M

1. Allahverdiyeva Ləman Yaşar - Анализ конструкции игловорсовой машины и процесса ворсования - prof. M.H.Fərzəliyev

İxtisas: 060625 “Texnoloji maşın və avadanlıqlar mühəndisliyi”

İxtisaslaşma: “Yeyinti sənayesi və iaşə ticarətinin texnoloji maşın və avadanlıqları”

Qrup 672M

1. İmamquliyev Nurxan Sarxan - Qida məhsullarının təhlükəsizliyini təmin etmək üçün maşınlarda tətbiq edilən materiallar - t.ü.f.d. E.N.Cəfərov

2. Rəhimova Şəbnəm Fərhad - Maye qida məhsullarını ayırmaq üçün maşınların konstruksiyalarının analizi - prof. M.H.Fərzəliyev

İxtisas: 060625 “Texnoloji maşın və avadanlıqlar mühəndisliyi”

İxtisaslaşma: “Yeyinti sənayesi və iaşə ticarətinin texnoloji maşın və avadanlıqları”

Qrup 671M

1. Əliyev Seymur Tahir - Анализ конструкций машин для разделения грубодисперсных пищевых суспензий - prof. M.H.Fərzəliyev

İxtisas: 060643 “Çoxişlənən malların texnologiyası mühəndisliyi”

İxtisaslaşma: “Tikiş məmulatlarının texnologiyası”

Qrup 816M

1. Məmmədova Günay Əfqan - Uşaq geyimlərinin hazırlanmasında istifadə edilən parçaların analizi - t.e.n. T.Q.Səfərova

2. İsgəndərova Aygün Natiq - Yaz-payız qadın geyimlərində istifadə edilən parçaların analizi - t.e.n. T.Q.Səfərova

3. Şirinli Sevda Şahin - Kişi kostyum geyimlərində istifadə edilən yarımyun parçaların analizi - t.e.n. T.Q.Səfərova

4. Abdullazadə Kənan Səlim - Geyim hissələrinin açılmasının qurulmasında parçanın xassələrinin və texnoloji prosesin təsirinin öyrənilməsi - prof. F.Ə.Vəliyev

İxtisas: 060643 “Çoxişlənən malların texnologiyası mühəndisliyi”

İxtisaslaşma: “Təbii liflərin istehsalının texnologiyası və avadanlıqları”

Qrup 866M

1. Şabanov Tahir Azad - Xam pambığın ilkin emalının texnoloji proseslərinin səmərəliliyinin yüksəldilməsi tədbirlərinin işlənib hazırlanması - prof. V.N.Hüseynov

2. Zahirova Mədinə Xəlil - Çiyidin delinterlənməsi prosesinin səmərəliliyinin yüksəldilməsi üzrə tədbirlərin işlənib hazırlanması - prof. V.N.Hüseynov

3. Musayeva Bədirə Elşad - Xam-pambıqdan iri zibil təmizləyici maşınların qidalandırıcı valiklərinin sürətinin məhsuldarlığa təsirinin tədqiqi - prof. F.Ə.Vəliyev

4. Denikayeva Aynur İqor - Mexaniki üsulla delintin çiyiddən ayrılmasında istifadə edilən maşınların analizi - prof. F.Ə.Vəliyev

Əsas : MM direktorunun təqdimatı.

## GÖNDƏRİLMƏ SİYAHISI

Kafedra müdiri tex.e.n. dos. Zabit Aslanov

Departament direktoru-baş mühasib Nəsimi İsmayılov

Şöbə müdiri i.f.d. Rəşad Muradov

Kafedra müdiri tex.e.n. dos. Hafız Bayramov

Kafedra müdiri tex.e.d. prof. Məzahir Fərzəliyev

Direktor i.f.d. Raqif Qasimov

Kafedra müdiri tex.e.d., akademik Əli Abbasov

Direktor i.e.n dos. Eldar Azadov

Şöbə müdiri Hikmət Babayev

Kafedra müdiri tex.e.n., prof. Əli Həsənov

Kafedra müdiri b.f.d., dos. Mehriban Məhərrəmov

Direktor i.e.d. prof. Qabil Manafov

Kafedra müdiri coğ.e.n. dos. Validə Mehdiyeva

Kafedra müdiri sənəts.f.d Lalə Məmmədova

# RAZILAŐDIRILMIŐDIR

İcraçı: Sona Cavadova  
tel.: 492 66 55